

**Bakı məktəblilərinin I Forumunun iştirakçıları adından  
Azərbaycan Respublikası Təhsil Nazirliyinə**

**MÜRACİƏT**

Azərbaycan təhsili minillik köklərə söykənərək mövcud olan, müasir dünyanın pedaqoji fikir tarixində özünə yer etmiş ən mütərəqqi təhsil sistemlərindəndir. Azərbaycan təhsili dünyaya Heydər Əliyev, Üzeyir Hacıbəyov, Yusif Məmmədəliyev, Mustafa Topçubaşov, Müslüm Maqomayev, Mehdi Mehdiyev, Azad Mirzəcəzadə və bu kimi çoxsaylı dahilər bəxş etmişdir. Onların formalaşması, təfəkkür və bacarıqlarının inkişaf etməsi Azərbaycan təhsilinin nailiyyəti və uğur göstəricisidir. Şərqdə ilk demokratik respublikanı yaradan, qadınlara ilk dəfə seçki hüququ verən Azərbaycan cəmiyyəti klassik təhsilimizin şah əsəridir.

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu, möhtərəm Prezidentimiz İlham Əliyevin sağlam təməllərlə inkişaf etdirdiyi müasir Azərbaycan hazırda bütün sahələr üzrə dünya reytinglərində yüksək dinamika və müsbət imici ilə xarakterizə olunan ölkələrdəndir. Bu, bizi sevindirir, Vətənimiz naminə yeni uğurlara sövq edir.

Bu gün Azərbaycan təhsili möhkəm və sağlam ənənələr üzrində yüksələn xətlə inkişaf edir. Azərbaycan məktəbliləri dünyanın ən nüfuzlu akademik yarış və müsabiqələrində qələbələr qazanırlar. Xüsusilə qeyd edirik ki, beynəlxalq yarışlarda bizim rəqiblərimiz əksər hallarda inkişaf etmiş ölkələrin məktəbliləri olur. Buna baxmayaraq, biz qələbələr qazanaraq ölkəmizin intellektual potensialını, bilik kapitalımızın səviyyəsini uğurla nümayiş etdirir, bayrağımızı ən mötəbər zirvələrdə dalğalandırır, himnimizi ən uca tribunallarda səsləndiririk. Bu, cənab Prezidentimizin təhsilə olan davamlı qayğısının, ölkə təhsilinin, şagirdlərimizin bilik və bacarıq səviyyəsinin parlaq göstəricisidir.

Azərbaycan məktəbliləri akademik uğurlarla yanaşı, eləcə də idman və incəsənətin bütün sahələrində yüksək nailiyyətləri ilə dünyaya səs salıblar. Bakı məktəblilərinin I Forumunun iştirakçıları arasında da onlarla belə şagird yer alıb.

Artıq tədris ili yekunlaşmaq üzrədir. Biz işıqlı otaqlarda, səliqəli tədris binalarında dərslərimizi keçirik. Bizə yaxşı oxumaq üçün səmərəli və münbit şərait yaradılmışdır. Bütün bunlara görə Bakı məktəbliləri adından dərin minnətdarlığımızı bildiririk.

Məlum olduğu kimi hər tədris ilinin sonunda növbəti il üçün prioritet istiqamətlər müəyyənləşdirilir. Düşünürük ki, zəngin ənənələrin yaşadılması, varislik əlaqəsinin qorunması, şagirdlərin milli-mənəvi dəyərlər əsasında formalaşması üçün məktəblilərin müvafiq birliklərə sahib olması, sistemli və nizamlı inkişaf yolu keçməsi zamanın tələbidir. Qeyd olunan birliklər şagirdlərin hərtərəfli şəxsiyyət kimi inkişafı və ümumi təhsil pilləsindən birbaşa cəmiyyət həyatına daha səmərəli inteqrasiyası baxımından müstəsna əhəmiyyətə malikdir.

Bu gün məktəb həyatının daha fəal və dinamik xarakter aldığını, şagirdlərin layiqli vətəndaş kimi yetişməsindəki əhəmiyyətli rolunu nəzərə alaraq, ümumi təhsil məktəblərində şagirdləri vahid formada birləşdirən təşkilatın yaradılmasına köməklik göstərməyinizi xahiş edirik. Əminik ki, yeni yaradılacaq vahid şagird təşkilatı təhsil sahəsində görülən işlərin məktəblilərin həyatında daha çevik əksini tapmasına və səmərəli məktəb mühitinin formalaşmasına əlavə təkan verəcəkdir.